

“Yaşıl şəbəkə” - “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun

Əsasnaməsi

Məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək və ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin I Ekoloji Forumunu keçirir..

1. Forumun əsas məqsədi və vəzifələri

“Yaşıl şəbəkə” devizi altında “Ekoklub” üzvlərinin I Ekoloji Forumunun keçirilməsində əsas məqsəd gənclərin ekoloji hərəkətinin genişləndirilməsi, “Ekoklublar” şəbəkəsinin yaradılması, məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.

Müsabiqəsinin əsas vəzifələri aşağıdakılardır:

- “Ekoklub”lara üzv olan məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması;
- Ətraf mühitin öyrənilməsi və qorunması sahəsində uşaq və gənclərin fəal iştirakının təmin edilməsi;
- Bakı şəhərində orta təhsil müəssisələrində fəaliyyət göstərən “Ekoklub”lar arasında təcrübə mübadiləsi və əlaqələrin inkişaf etdirilməsi;
- Uşaq və gənclərin ekologiya sahəsində ixtisas seçiminin və peşəyönümünün istiqamətləndirilməsi.

2. Forumun keçirilməsi qaydaları

Forumda Bakı şəhəri üzrə orta təhsil müəssisələrində fəaliyyət göstərən “Ekoklub”ların üzvəri, ekologiya, turizm və diyarşünaslıq mərkəzlərinin dərnek üzvləri iştirak edə bilər.

- Forumda hər “Ekoklub”dan 3 lider və 10 fəal üzvün iştirakı nəzərdə tutulur.
- Gənc ekoloqların Təhsil naziri, ekologiya sahəsində tanınmış alimlər və ekspertlərlə görüşləri təşkil olunur.
- Gənc ekoloqlar Azərbaycanda ətraf mühitin aktual problemlərinin həlli üçün gerçəkləşdirmək istədikləri layihə və ideyalar haqqında müzakirələrdə iştirak edir.
- “Ekoklub”ların fəaliyyəti, görülən işlər və gələcək planlar, ətraf mühitin öyrənilməsi sahəsində nailiyyətlər barədə təcrübə mübadiləsi aparılır.
- Forum iştirakçılarının siyahısı 2016-cı ilin mart ayının 4-nə kimi Respublika Ekoloji Təbiyə və Təcrübəçilik Mərkəzinə təqdim olunmalıdır.
- Forumda beynəlxalq ekspertlərin təqdimatı və ümumi müzakirələr nəzərdə tutulur.
- Forumun yekununda ətraf mühitin mühafizəsi üzrə deklarasiya qəbul ediləcəkdir.

3. Yekun

Forumun yekununda iştirakçıların birgə bəyanatı qəbul edilir. Məktəblilərin mövzu ilə yaxından tanış olması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına ekskursiyanın təşkili nəzərdə tutulur.